

QARABAĞ BÖLGƏSİNDE ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIĞIN İNKİŞAFI ÜÇÜN ÜZÜMÜN VIRUS XƏSTƏLİKLƏRİNİN MONİTORİNQİ VƏ DİAQNOSTİK QİYMƏTLƏNDİRİLMƏSİ

Nərgiz Bayramova*, Nərgiz Sultanova

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

İşgalçi Ermənistən tərəfindən ərazilərimizin zəbt olunması nəticəsində Qarabağın zəngin flora-sı acınacaqlı vəziyyətə düşmüşdür. Bölgənin biomüxtəlifliyinə xeyli zorər dəymış, qiymətli ağaç və kol növləri ilə zəngin bitki örtüyü, meşələri məqsədli şəkildə mahv edilmişdir. Azərbaycanda şərabçılıq qədim tarixə malikdir. Qarabağ torpaqlarında vaxtilə 45 min hektardan çox üzüm bağlı mövcud olmuşdur. İşgal zamanı bağlar məqsədli şəkildə mahv edilmişdir. Bü gün azad olunan ərazilərdə üzüm bağlarının bərpası, üzümlüklərin sort tərkibinin zənginləşdirilməsi, az məhsuldar və keyfiyyətsiz üzüm sortlarının yeni, daha məhsuldar və keyfiyyətli sortlarla əvəz edilməsi, üzümün genetik ehtiyatlarından səmərəli və davamlı istifadə olunması, əhalinin ərzaq təhlükəsizliyi respublikada üzümün və onun emal məhsullarının istehsalının artırılması baxımdan böyük əhəmiyyətə malikdir. Digər bitkilər kimi, üzüm bitkisi də fitopatogen organizmlərin təsirinə məruz qalmaqla bir çox xəstəliklərlə sırayətlənir ki, bu da məhsuldarlıq iqtisadi və ekoloji baxımdan ciddi ziyan vurur. Bu organizmlər arasında yayılma arealına və sirayətlənmə dərəcəsinə görə viruslar daha çox fitopatogendir. Xəstəlik və zərərvericilərdən mühafizə üçün minimal xərc tələb edən, uzun müddət sabit məhsul verərək keyfiyyətini saxlayan, müasir texnoloji tələbatlara cavab verən süfrə, şərab və kişmiş təyinatlı üzüm sortlarına tələbat ildən-ilə artır. Bu baxımdan virus xəstəliklərinin, onların transmissiyasını həyata keçirən həşərat vektorlarının vaxtında aşkar olunması, onların diaqnostikası və identifikasiyası olduqca böyük əhəmiyyət kəsb edir. Ənənəvi kənd təsərrüfatı ölkəsi olan Azərbaycanda son illərdə bəzən infeksiyaların artması nəticəsində təsəvvürolunmaz fəsadlar meydana çıxır ki, bu da ciddi iqtisadi itki deməkdir. Virus mənşəli xəstəliklərin yaratdığı problemlərin hər il artmasını nəzərə alaraq qeyd etmək olar ki, onlara qarşı mübarizə aparılması hazırda dönyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda elmin qarşısında duran olduqca aktual məsələdir. Son adəbiyyat məlumatlarına görə, dünyada üzüm bitkisinə yoluxdurən 70-dən çox virus növü məlumdur. Üzümün virusla yoluxması zamanı nəzərəçarpan bütün əlamətlər virusun titri, bitkinin yaşı, ətraf mühit amillərindən asılı olaraq dəyişsə də, demək olar ki, çox hallarda yarpaq, gövdə, giləmeyvədə nekroz ləkələr, yarpaqların qırılmasına və s. kimi simptomlarla müşayiət edilir. Virus xəstəliklərinin yayılmasının qarşısının alınmasında ən optimal üsullardan biri virusa davamlı sortların yaradılmasından ibarətdir. Bir neçə illər ərzində Azərbaycanın Gəncə-Qazax iqtisadi rayonunda həyata keçirilən çoxsaylı fitopatoloji və virusoloji tədqiqatlar nəticəsində bütün dünyada üzümçülüyün inkişafı üçün ciddi təhlükə mənbəyi hesab edilən üzüm yarpaqlarının saralması və burulması virusları ilə assosiasiya olunan xəstəliklər aşkar edilmişdir. Buna görə də ilk növbədə işğaldan azad olunmuş Qarabağ regionunda üzüm bitkisində yayılan patogenlər aşkar olunmalı, onların molekulyar-genetik və fitopatoloji xüsusiyyətləri, virus-sahib bitki əlaqələri öyrənilməlidir.